

MÜASİR TƏDRİS-TƏRBİYƏ PROSESİ ŞƏRAİTİNDƏ FAKTOLOJİ VƏ DƏYƏR YANAŞMALARININ NİSBƏTİ

Jalə QƏDİMOVA

Müasir pedaqogikanın səciyyəvi məqamlarından biri - musiqi haqqında yeni ideyalarla təhrik olunmuş təsəvvürdür.

Burada yenidən dərkin kulturoloji metodologiyasının əsasını təşkil edən sistemli yanaşmaya qayıtmak istərdik. Lakin indi tədqiqatımızın diqqətini sistemli təhlilin ən mühüm mahiyyətini təşkil edən idrakın elmi prinsiplərinə yönəldək. Söhbət dialektika, tarixilik və məntiqdən gedir. Məhz bu elmi kateqoriyaların cəmi obyektiv elmi dünyagörüşünün, insanın, cəmiyyətin və dövlətin məkan və zamanda inkişafının sistemli şəkildə görünməsini modelləşdirmək imkanı yaradır. Məlum olduğu kimi, dialektika hadisələrin mahiyyətini, onların ziddiyətlərini və əlaqələrini aşkara çıxarır. Məntiq - mədəniyyətin inkişaf proseslərinin obyektiv dərk edilməsinə kömək edən təfəkkür qanunları haqqında elmdir. Fikrimizcə, elm və incəsənətin müxtəlif sahələri arasındaki interdissiplinar əlaqələrin müəyyən edilməsində tarixilik prinsipi mühüm rol oynayır. Tarixilik prinsipi üç əsas funksiyanın yerinə yetirilməsinə xidmət edir: idraki, metodoloji və dünyagörüşü. İdraki funksiya təbiətə, cəmiyyətə və özünə münasibətdə insan amilinin yerini və rolunu müəyyən edir. Metodoloji funksiya mövzumuz üçün əsas funksiyadır, hadisələrin keçmişdən gələcəyə hərəkət kimi tədqiq edilməsini şərtləndirir. Mədəniyyətdə istənilən bədii hadisənin yaranması və mükəmməl mövcudluğu keçmişdən doğan kontekstdən kənarda mümkün deyildir. Necə

ki, qavrayan təfəkkür belə hadisənin genezisi, yəni keçmiş haqqında məlumatə malik deyilsə, bu hadisənin dərk edilməsi də mümkün deyil. D.Lixaçov aşağıdakı fikrini yazarkən məhz bu qanuna uyğunluğunu nəzərdə tuturdu: «Sənətşunas və ədəbiyyatşunasların işlərində əsərin üslubunu təsvir edən ən parlaq səhifələr belə, dərin tarixiliklə işləqəndirilmədiqda boş, bəzən isə az başa düşülən cümlə kimi qalır». Tarixiliyin bu funksiyası tarixin müxtəlif dövrlərində mədəniyyətin məzmunlu və konstruktiv parametrlərini açmağa və müqayisə etməyə, müxtəlif mədəniyyətlərdə ayrı-ayrı hadisə və prosesləri tədqiq etməyə və eyni zamanda hərtərəfli makrotarixi istiqamətləri təhlil etməyə imkan verir. Nəhayət, dünyagörüşü funksiyası insanın mədəni həyat fəaliyyətinin tədqiq edilməsi zamanı islahatlar və sosial dəyişikliklər şəraitində mədəni fenomenlərin aşkar edilməsinə yardım edir.

Biz təsadüfən mövzunun kulturoloji aspektinə müraciət etməmişik və əlaqəli sahə ilə idrak metodu haqqında ətraflı mühakimə yürütməmişik. Bize müasir tarixiliyin interdissiplinar kurslarda oynayacağı xüsusi rolu nəzərə çarpdırmaq vacib idi. Bütövlükde bəşəriyyətin mənəvi həyatına özünün tarixi irsi ilə daimi yaradıcı dialoq kimi yanaşmaq olar. İstənilən mədəniyyətin real varlığında tarixi irsin rolu bu gün xüsusi sürətlə artır. Hazırda irs cəmiyyətin mənəvi və əlaqəsi sabitliyinin qorunmasının mühüm və əsas elementlərindən biridir, onun istifadə qaydası, yəni ona

münasibətin keyfiyyəti isə cəmiyyətin əlaqəsinin və mənəviyyatının obyektiv göstəricisine çevrilir. Məhz buna görə ənənəvi musiqi kurslarının nəzəriyyə və tarixin pedaqoji təqdimatında köhnə mövqelər qəti surətdə yenidən baxılması və yenilərin müəyyən edilməsi zərurəti bu cür kəskinliklə ortaya çıxdı.

Bir dəfə Yevgeniya Trembovelskaya «Yeni konsepsiya axtarışında» adlı məqaləsində bir sual vermişdi: «Nəzəriyyə müstəsna olaraq nəzəriyyəçilər üçün mövcuddur? Qalanları üçün isə iki formada yəni «kim, nə, harada, necə» tipli məlumat toplusu şəklində və «necə, nəyə görə və nə üçün?» tipli «nəzəri tarix» şəklində izahedici elavə kimi götürülmüş tarix kifayət edir?». Pedaqoji praktikadan məlumdur ki, pianoçuların daha çox faktoloji səviyyə maraqlandırırsa, nəzəriyyəçiləri - tədqiqat, dərinlik səviyyəsi maraqlandırı. Başqa sözə desək, söhbət müasir musiqi pedaqogikasında əhəmiyyətli olan faktoloji və dəyər cəhətdən yanaşmaların nisbətindən gedir.

Müsəir tədris-tərbiyə prosesi şəraitində musiqi tarixi və nəzəriyyəsi digər fənlərlə eyni vaxtda aşağıdakılara xidmət etməlidir:

- gənc mütəxəssisə müstəqil yaradıcılıq və təfəkkür fealiyyətində kömək etmək (həqiqətən də, nəzəriyyəçinin musiqiçi olduğu qədər, ifaçı da mütəfəkkir olmalıdır);

- musiqi problematikasının əsas sahəsinə xüsusi ədəbiyyatı daxil etmək və onun oxunulmasına maraqlı tərbiyə etmək;

- ən məşhur tarixi üslublar haqqında məlumat vermək;

- tarixi proseslərin - ifadəlilik vasitələrinin inkişafının, janrların, formaların yaranmasının və s. məntiqinin dərk edilməsinə kömək etmək;

- məlumat-terminoloji lügətlə təmin etmək;

- müxtəlif - struktur-kompozisiya və problem, tam və etimoloji, harmonik və faktura, ətraflı və qısa təhlillərin müstəqil aparılması üçün aparatla təchiz etmək;

- harmonizasiya, improvizasiya, həmçinin musiqi nitqi elementlərinin bədii əsaslandırılmasının və onların birləşdirilməsinin üzə çıxardılması üzrə praktiki vərdişlərə yiyləndirmək.

Musiqi, konkret əsər simasında doğularaq, özünün müxtəlif xüsusiyyətləri və münasibətlərinin müxtəlifliyi və bir-birinə nüfuz etməsi ilə - öz tarixi, sosial tarixi, müəllifin şəxsi «tarixi» kontekstində, ifaçılıq ənənəsi kontekstində, elementləri çoxluğunun canlı vəhdəti ilə, detallarının, tam, ümumi və vahid olanın gözəlliyi ilə qarşımızda dayanır. Bu mənada tarixilik prinsipi həm tarixi, həm də nəzəri kurslarda iştirak etməlidir.

I. Barsova yazır: «Əgər tarixçi bəstekarın yaradıcılığında dövrün bütün mədəniyyətinə xas olan qanunauyğunluqları aşkar edə bilirsə, deməli onun interpretasiyası humanitar-tarixi silsile elm-ların tətbiq olunan əsas dəqiqlik meyarına cavab verir, yəni: mədəniyyətin hər bir «kəsiyi» onun istənilən başqa «kəsiyi»nə izomorf olmalıdır. Bütün deyilənlər musiqinin mədəniyyət sisteminde sinxronik öyrənilməsinə addır. Belə yanaşmaya başlıca səbəb - mədəniyyətin anlayışlarını müasir anlayışlara dəyişməyərək, hansısa bir hadisəni norma kimi mütləqləşdirmək fikrinə düşmədən bu mədəniyyətin kateqoriyaları daxilində

düşünməkdir». Nəzəri təhlil tarixilik prinsipi ilə o vaxt zənginləşmiş olur ki, ona xas olan spesifik problemlərin məntiqi, sistemli həlli üsulu tarixi təkamül və tarixi tipologiya prizmasından həyata keçirilir. Əsas etibarilə nəzəriyyədə tarixin elə bir sahəsinə, məsələn, alimin fikrincə, «sənki nə sinxron, nə də genetik olaraq bağlı olmayan...» hadisələrin yaxınlığını aşkarla çıxaran uzaq kontekstlərə istinad etmək vacibdir.

Yuxanda deyilənlərin hamısı tarixin və nəzəriyyənin hərtərəfli əlaqələdirilməsinin zəruriliyi və vacibliyi səbəblərini böyük dəqiqliklə üzə çıxanır. Tarixilik prinsipi müxtəlif dövrlərin və müxtəlif cərəyanların bədii-estetik dünyasına dərindən və hərtərəfli dalmağa imkan verir.

Tarixi musiqi şüuru musiqi tarixinin faktı və amiliidir, onunla əlaqəlidir, müəyyən yaradıcılıq, musiqi heyati və başlıca olaraq, professional təhsil tendensiyalarından tövəyir. Tarixi musiqi şüuru professional təhsil vasitəsilə müəyyən mənada yeni, gələcək yaradıcılığın istiqamətini müəyyən edir. Bizim musiqi təfəkkürümüzün strukturu da artıq tədrisin ilk dövrlərində formallaşır. Buna görə də materialın təqdimatında tarixi aksentləri düzgün yerləşdirməli olan müəllimin funksiyası bu qədər böyükdür. Fərdi, konkret əsərə göstərişi, əsərin strukturuna və mənasına «daxil olma» prosesi ilə musiqi varlığının tarixi dinamikasını duyma əvəz etməlidir. Axi istənilən obyektin yaranması prosesi onun strukturundan ayrılmazdır və yalnız onun nöqtəyinənəzərindən düzgün anlaşılıbilə. Bu zaman strukturun özü də dərindən dərk olunur, belə ki, nəinki onun daxilində olanları, həm də olmayanları, tarixi proses zamanı itirənləri də görmək imkanı yaranır. Biz burada etiraf etməliyik ki, musiqi tarixi və nəzəriyyəsi kurslarının mövzularının mükəmməl menimsənilməsi onun ümumbedii (kulturoloji) və ümumestetik kontekstə daxil edilməsinə nəzərdə tutur. Məhz bu fakt, fikrimizcə, müasir dövrdə musiqicinin tədris və tərbiyə sisteminin təkmilləşdirilməsində ilk addimlardan biridir.

Kulturologiya, sosial nezəriyyə kimi cəmiyyətə dində, fəlsəfədə, incəsənətdə müəyyən olmuş spesifik mənəvi prinsiplərin reallaşmasının nəticəsi kimi baxır. Mədəniyyət, o cümlədən də incəsənət, insanın yaradıcılıq və quruculuq fealiyyətinin məhsuludur. O da düzəldir ki, mədəniyyət özünü cəmiyyətin tarixində göstərir və bundan kənardı dərkədilməsi imkansızdır. Konkret tarixi çərçivələrdən kənardı mədəniyyət hadisələrini öyrənməklə mədəniyyətin mənasını və məzmununu açmaq mümkün deyil. Cəmiyyətin inkişafında əksini tapmış tarixi prosesin mahiyəti kontekstə çevirilir və ona münasibətdə mədəniyyətin artefaktlarının konkret mənası və əhəmiyyəti aşkar çıxır.

Dünya, din, incəsənət və elm - mədəniyyətin əsas institutlarıdır. Cəmiyyət öz dəyərlərini bədii fealiyyət, ətraf aləmin bədii qavranılması sayesində yaradır. Incəsənətin vəzifəsi estetik olanın dərk edilməsi, gerçeklik hadisələrinin müəllif tərəfindən bədii interpretasiyasıdır. Incəsənət bədii yaradıcılıq, dünya haqqında müəyyən dövrün ideallarını təcəssüm edən subyektivləşdirilmiş təsəvvürlərin yaradılması vasitəsilə mədəniyyəti mənəvi dəyərlərlə zənginləşdirir. Diqqətəlayiqdir ki, incəsənətin yaratdığı bu dəyərlər insan «mən»inə yönəlib. Onlar, nəticədə, insanların mənəvi müstəqilliyini, onun ruhunun azadlığını tərbiyə

edir. Mədəniyyətin və cəmiyyətin inkişafının ən mühüm potensialı və amili bundan ibarətdir.

Mövzumuzun kulturoloji aspektinin araşdırılmasında incəsənətin tezis şəklində ifadə edə biləcəyimiz funksiyalarından yan keçmək mümkün deyil:

- Kommunikativ funksiya. İnsanların birliyinin formallaşması. Musiqinin şəxsiyyət-sosial xarakteri.

İncəsənətin ən emosional növü kimi musiqinin xüsusiyyəti ondan ibarətdir ki, fərdi qavrama sayesində əsərin obyektiv-sosial məzmunu yüksək şəxsi inandırıcılıq qazanır.

- Gerçəkliyin (ideyaların, emosiyaların, əyani aləmin) əks edilməsi funksiyası. İdeya-nəzəri oriyentasiyaların, janrların, əslubların və musiqi növlərinin yaranmasına təsiri. Musiqinin pozitiv məzmunu. Ətraf aləmin musiqidə dolayısı ilə təsviri əksini tapan obyekt və hadisələrinin subyektiv-emosional dəyərləndirilməsi.

Neticədə, musiqidə ətraf gerçəkliyin inikası spektri son dərəcə geniş və hətta hədsizdir. Həm də inikanın hüdudları obyektiv təriflə deyil, subyektiv başlanğıcda - musiqi ideyasının xarakteri ilə müyyən edilir.

Musiqinin müasir tədrisinin mühüm hissələrindən biri onun kontekst tədqim edilməsindədir. Bu nə deməkdir? Bu o deməkdir ki, musiqini bir incəsənət növü kimi, ilk önce, bütün incəsənət sistemi fonunda təqdim etmək lazımdır. Bu, son dərəcə mürəkkəbdir, çünki məlumdur ki, bütövlükdə incəsənət və xüsusilədə musiqi irrasional dildən istifadə edir və rasional, diskursiv üsulla şərh edilməsi mümkün olmayan sözsüz formalara aiddir. Lakin incəsənətin yalnız özü insan təcrübəsinin şüursuz elementlərini ağrısız banşdırmağa, pedaqoji fəaliyyətin kökündə duran ağıl və instinkt arasındaki balansı tapmağa qadirdir. Biz pedaqoji prosesdə incəsənət sisteminde musiqi problemlərinin araşdırılmasının konkret konturlarını çızmaga cəhd edəcəyik. Fikrimizcə, bu, musiqi-şunaslıq sahəsində interdissiplinər əlaqələrin genişləndirilməsinin mümkün yollarından biri olacaq. Problemin həllinin birinci mərhələsində incəsənəti özlüyünde morfoloji nöqtəyi-nəzərdən tədqiq etmək lazımdır. İkinci mərhələ məhz musiqinin incəsənət sistemində yerini nəzərdə tutur.

Ədəbiyyat insanların icimai-tarixi həyatının və təbiətin bütün əsas aspektlərde əks edilməsi üsuludur. Bu zaman ədəbi janrlar dəyiş bilər, məsələn, epos - nitqin təsviri sənətidir, lirik-ekspressiv şifahi sənətdir. Ədəbiyyat və musiqi təktərkibli zaman incəsənət növləridir.

Ədəbiyyat və musiqi sənəti vasitələri prosessual xüsusiyyətə malikdir və insan ünsiyyətinin real formallarına immanentdır.

Nitq, insan ünsiyyətinin başlıca vasitəsi olaraq, onun yazıya köçürülməsi yolu ilə maddiləşir, lakin məhz səslənen nitq dilin fəaliyyətinin real mühitiidir. İnsan ünsiyyətində musiqinin yaranmasının və inkişafının səslənmənin bu rolu ilə əlaqəsi danılmazdır. Bu zaman səslili nitqdə, musiqi-intonasiya ünsiyyət üsulunun mövcudluğunu şəraitində «texnoloji» mexanizmlərin (səsin, tembrin, tempin, ritmin gücü) rolunu nəzəre almaq vacibdir. Ədəbiyyatla müqayisədə musiqi psixoemosional imkanlarının spesifik və ifadəli gücü ilə fərqlənir.

Musiqi və memarlığın qarşılıqlı əlaqələrindən danışarken, qeyd etmək lazımdır ki, musiqi təsviri zaman sənətidir, memarlıq isə - qeyri-təsviri məkanı sənətdir. Məkan və zamanın dərk edilməsində müxtəlif duygu orqanlarının hərəkətləri isə zaman və məkan formallarının müxtəlif qarşılıqlı çevriləmələri üçün əsas şərtidir. Burada aşağıdakı problemləri ciddiyətlə qeyd etmək lazımdır: sinesteziya görmə və eşitmə sənətlərinin qarşılıqlı əlaqəsi forması kimi; görmə və eşitmə obrazları; onların münasibətlərinin imkanları və çətinlikləri; eşitmə və görmə obrazının (ton, kolorit və s.) kateqorial vəhdəti.

Musiqi və rəssamlıqdan danışarken, təsviri sənət əsərlərinin musiqi sənət əsərlərində fərqi qeyd etmək lazımdır. Kətan üzərində, reproduksiyalarda maddiləşdirmə imkanı, məzmunun anlaşıqlılığı. Musiqinin qavranılmasında, ifaçının interpretasiyasından asılı olaraq, əsərə adekvat və ya qeyri-adəkvat fərdi qavramada ifadə olunan dəyişkənlilik mövcuddur. Tematikanın fərqi baxmayaraq: milli-tarixi, janr, mənzərə, natürmort və s., rəssamlıq həyatın varlığını məkan cəhətdən ifade edir. Rəssam icimai-tarixi personajların ideya-emosional dərkini, əyani-təsviri detalların və rəssamlıq fakturalı detalların müəyyən toplusu vasitəsilə ifadə edir. Bunun nəticəsi odur ki, rəssamlıq sənəti əsərlərinin obrazları öz kompozisiyada çox vaxt hiperbolizasiya üsullarına əsaslanır və hər zaman ekspressivdir. Rəssamlıqda çox vaxt liro-epikaya oxşarlıq yaranır (musiqi və ədəbiyyatla səsləşmə).

Biz ona istinad etməliyik ki, sənət növlərinin münasibəti tarixən dəyişkəndir. Lakin çox zaman müxtəlif sənətlər eyni dövr ərzində bir-birinə qarşı durmur, həm də birlikdə bədii mədəniyyətin mürəkkəb vahidini yaradaraq, özlərinin estetik imkanları və məqsədləri ilə tam uyğun gəlmirlər. Belə hallarda bir sənətin digərinin deyə bilmədiyinin yerini necə doldurduğunu müşahidə etmək olduqca maraqlıdır. Bu mənada prosesin bütün dinamikasını açmağa imkan verən kompleks yanaşma çox qiymətlidir. Səciyyəvi xüsusiyyətlərin diqqətəlayiq uyğunluqları rast gəlinə bilər. Bu və ya digər dövrün hüdudlarında bir sənətin digər sənətdən böyük fərqləri istisna olunmur və hətta özüne görə qanuna uyğundur. Bütün bunlar birlikdə götürüldükdə, bizi bir düzgün nəticəyə getirib çıxarırlar. Müqayisələr principə lazımdır və səmərelidir.

Düşünürük ki, musiqi fənlərinin (burada söhbət ilk növbədə musiqi tarixində getməlidir) bu cür interdissiplinər tədris yolu tədris-tərbiyə prosesinin müasir oxunması çərçivəsində tamamilə perspektiv hesab etmək olar. Hər bir tarixi dövr özünün bədii ifadəsini hansısa bir sənətdə, hətta geniş imkanlarına baxmayaraq, yalnız ədəbiyyatda deyil, təsviri sənətlərin, teatrın, musiqinin (sonralar - kinonun və s.) cəmində tapır. Bu postulat tədris prosesində mühüm pedaqoji oriyentirə çevrilməlidir.

Sənətlərin qarşılıqlı əlaqədə, kompleks şəkildə öyrənilməsi müasir dövrdə incəsənətin spesifikasının mühüm məsələsinin aydınlaşdırılması üçün böyük imkanlar yaradır. Sistemlilik, sənətlərin qarşılıqlı əlaqələrinin dinamikasının tədqiq edilməsi spesifikasının və onun hər bir növünün öyrənilməsi üçün lazımi zəmin yaradır. «Bütün incəsənət barədə bütövlükdə düşünsən,

Şərq və Qərb musiqi mədəniyyətlərinin dialoqu

ayrı-ayrılıqda hər bir sənət növünü daha yaxşı anlayarsan» [İ. Taqizade. 1986, s.5].

Müasir dövrətədris-tərbiyə prosesinin humanitarlaşdırılması probleminin interdissiplinar həllinə sənətşünaslıq nöqtəyi-nəzərindən yanaşma bizi maraqlandıran dövr çərçivəsində musiqinin ve digər sənətlərin ümumi inkişaf istiqamətlərinin müəyyən edilməsini nəzərdə tutur. Qeyd edək ki, məhz pedaqoji oriyentasiyasının təmelini təşkil edən əslub problemi həm musiqi və digər sənətlər arasındaki principial ümumiliyi üzə çıxartmağa, həm də bu və ya digər əslubun ifadəliliyinin dolğunluğundakı, onun sisteminin hüdudlarından kənara çıxməq imkanlarından fərqləri qeyd etməyə imkan verir. Burada aşağıdakı mənqi silsile mümkündür: mövzunun, süjetin və onların interpretasiyasının ilkin ümumi məsələlərindən - obrazların və onların inkişafının spesifikasının dərinliyinə getmə - və bədii əslubun, müxtəlif sənət növlərinin tarixi münasibətlərinin ümumi məsələlərinə yeni əsasda qanuna uyğun qayıdış. Bu məqamda T. Livanovanın fikrini misal getirmək olar. O, yazırı: «...musiqi digər müxtəlif sənətlərlə ittifaka, əməkdaşlığı gire bilər, bu və ya digər əslub sisteminin yaranmasında iştirak edə bilər, yaxın sənətlərin inkişaf etdiyi istiqamətdə hərəkət edə bilər. Sənətlərin münasibəti hər zaman dialektikdir: onların sistemində nəticədə ümumi vəzifələr həll olunur, lakin onlar müxtəlif cür həll olunur, buna görə də, principcə, hər bir dövr üçün sənətlərin sadə toplusu yox, səciyyəvi sənətlər sistemi mövcud olur» [T.N. Livanova, 1977, s. 17].

Musiqi fənlərinin tədrisində sənətşunas oriyentasiyası israrla təlqin edir ki, musiqinin araşdırılmasını başqa sənətlərdən təcrid etmək lazımdır, əksinə, daim ətrafda, bədii yaradıcılığın digər sahələrində baş verənlərə nəzər salmaq lazımdır. Əks halda bir çox hadisələr sona qədər yaxud tam izah edilməmiş qalacaq. Musiqi - sənətlər sistemində, lakin onun mürəkkəb spesifikasını nəzərə almaqla. Fikrimizcə, bu,

müasir dövrə və başlıca olaraq, musiqinin «Musiqi tarixi» fənni çərçivəsində tədrisinin ikinci perspektiv yoludur.

Sonda problemin nəzəri dərk edilməsinin əsas məqamlarını qeyd edək. Musiqi təhsilinin humanitarlaşdırılması ixtisaslaşdırılmış biliyə tamamile zidd deyil, əksinə, onunla təbii şəkildə uyğunlaşmağa və özlüyündə musiqi-pedaqoji ideyaları dərinləşdirməyə qadirdir. Müasir musiqi pedaqogikası nəzəriyyəsinin problemlərinin müəllif görüşü, ilk önce, musiqini mədəniyyətin bir parçası kimi dərk etmək və onu müəyyən tərtibatda təhsil alan gənclərə çatdırmaqdadır. Bununla yanaşı, məhdud ixtisas problematikası çərçivəsindən kənara çıxma münasibətlərin, əlaqələrin və eyni zamanda, müxtəlif sənət növlərinin inkişaf yolunda fərqlərin kompleks tədqiqini nəzərdə tutur. Nəticədə hər hansı bir dövrün bədii həyatı incəsənətin və mədəniyyətin digər tərkib hissələrinin cəm halında bütöv bir orqanizm kimi fəaliyyəti şəklində təqdim olunacaq.

Yuxarıda qeyd edilən bütün problemlər ixtisaslaşdırılmış bilik mövzusudur. Mövzunun məna aksentleri - musiqi pedaqogikasının humanitarlaşdırılması, biliklərin kulturoloji və sənətşunaslıq aspektlərində dərinləşdirilməsi - müasir musiqi pedaqogikasının tələyülü problemləri kimi müzakirəyə çıxarılır.

Beləliklə, problemin pedaqoji təqdimati prosesində Azərbaycan musiqisinin əsas məzmun parametrləri geniş tarixi-mədəni və sənətşunaslıq kontekstində modelləşdirilir. İnterdissiplinar kontaktlar kənar bir şey deyildir, onlar hər bir elmi bəşəriyyətin biliklərinin vahid sahəsi kimi inkişaf mənqiçində yer alıb və təbii şəkildə onun genişlənən sistemində daxil olur. Analoji proseslər müasir dövrə nəinki musiqi tədrisi və tərbiyəsi haqqında biliyə çevrilən, həm də insan haqqında digər elmlər sırasının bərabər hüquqlu iştirakçısı olan musiqi pedaqogikasını da əhatə edir.

ƏDƏBİYYAT

1. Абдуллаева Р.Г. Проблема художественного стиля в информационной культуре. Баку: Элм, 2003.
2. Выготский Л.С. Психология искусства. М.: Искусство, 1968.
3. Ливанова Т.Н. Западноевропейская музыка XVII-XVIII веков в ряду искусств. М.: Музыка, 1977.
4. Tagizade İ. Vzaimodeystvie iskusstv. Bakı: Azerneşir, 1986, s.5.
5. Qədimova J.H. Musiqi pedaqogikası tarixilik və müasirlilik. 2012.

Study of arts in complex relationship creates wider opportunities for the identification of the specificity of art in modern times. Systematic nature, study of the interrelation dynamics of arts create necessary conditions for study of the specificity and each type of it.

The study of the specificity of art envisages not only comparing of art and science, but also obligatory research of existing relations between its various types and all relevant forms of moral and material activity of a man. We can identify the character and artistic properties of each type only by comparing the results of these studies and establishing the generality of all original types of art.

Key words: systematic nature, culturology, interrelations, style, principle of historicity, specificity of art